

11

2021

ISSN-0207-4710

# GÖYƏRÇİN

ŞUŞA



Şuşa

## ZƏFƏR GÜNÜ

Zəfər günü, zəfər günü,  
Yurda dönüş, səfər günü...  
Alqışlayaq ordumuzu! -  
Tarixinə yurdumuzun  
Səkkiz noyabr yazıldı,  
Qışımız dönüb yaz oldu...  
Sinəmizi verib önə,  
Qalib gəldik 44 günə...  
Azad etdik Qarabağı,  
Yağı oldu qarabağır...  
Düşmənləri qırıb-çatdıq,  
Axır ki, Şuşaya çatdıq...  
Doğma torpaq azad oldu,  
Babamın ruhu şad oldu...  
Elə ki, zurna dil açdı,

Xarıbülbülər gül açdı.  
Dağa, daşa düşdü haray,  
İgidlər vurdular halay...  
Yada düşdü ötən çağlar,  
"Yallı"ya qoşuldu dağlar...  
Görüb bir cüt türk bayrağı,  
İlan tək yalmandı yağı...  
Çiçəklərin dolub gözü,  
Kövrəlibdir Cıdır düzü.  
Yellənir üçrəngli bayraq,  
Üstündə ay, ulduza bax:  
Şəfəq saçır onlar qoşa,  
Necə bəxtəvərdir Şuşa...  
Məlhəm olub elə zəfər  
Kim görmüşdü belə zəfər?!

## SƏKKİZİN NAĞILI

Biri var idi, biri yox idi, yer üzündə çoxlu rəqəmlər var idi. Var idi deyəndə rəqəmlər indi də var, gələcəkdə də olacaq... Ancaq bu gün, noyabr ayının 8-də Səkkiz rəqəminin bir yaşı tamam olurdu... Bəli, bəli, düz eşitdiniz, Səkkizin bir yaşı... Bu münasibətlə bütün rəqəmlər onun ad gününə gəlmiş, xoş sözlər söyləmək üçün növbəyə dayanmışdılar... Əslində rəqəmlərin növbəyə dayanmağına heç ehtiyac da yoxdu. Rəqəm özü elə növbə kimi bir şeydi. Elə buna görə də Bir heç bir təklif gözləmədən özünü irəli verdi:

- Əzizimiz Səkkiz. Özün bilirsən ki, səninlə dostluğumun tarixçəsi uzun və çoxşaxəlidir. Biz yanaşı dayananda 18 rəqəmi alınır. 18 isə tariximizin ən gözəl günlərindən biridir. Mayın 18-də Beynəlxalq Muzeylər Günü, Sentyabrın 18-də Milli Musiqi Günü qeyd olunur həmişə. Ən önəmlisi isə oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü'nün Bərpasının bayram kimi qeyd edilməsidir.

Sonra İki özünü qabağa verdi:

- Atalar təsadüfi deməyiblər ki, tək əldən səs çıxmaz. Rəqəmlər arasında mənim də öz yerim var. İnsana iki göz, iki əl, iki ayaq verib Yaradan. Bütün rəqəmlərlə dost, qardaşam. Ancaq mən də Səkkizlə yanaşı dayanmaqdan qürur duyuram. Biz çiyin-çiyinə dayananda gözəl bir rəqəm, 28 yaranır. Mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması gündür. Tariximizin ən şərəfli səhifələrindən biri bu rəqəmlə bağlıdır.

Sonra o biri rəqəmlər də növbə ilə danışib Səkkizi təbrik elədilər. Arada özlərindən dem

vurmağı da unutmadılar. Üç "Atalar üçdən deyib" kəlamını, üçrəngli bayrağımızı, Dörd ilin dörd fəslə olmasını, Beş uşaqların ən sevdiyi rəqəmə çevrilməsini, Altı dünyanın altı günə yaradılmasını, Yeddi göyqurşağının rənglərini, Doqquz Azərbaycanda on bir iqlim qurşağından doqquzunun olmasını xatırlatdı.

Səkkiz bütün rəqəm dostlarına öz təşəkkürünü bildirdi. Dedi ki, əziz dostlar, mənim qismətimə gözəl günlər düşüb həmişə. Fevralın 8-də Azərbaycanın ilk peyki göyə uçub. Martın 8-də Beynəlxalq Qadınlar günü kimi qeyd olunur həmişə. Ancaq nə gizləyim, mayın 8-də Şuşanın işğal edilməsi dilimi yaman qısa eləmişdi. Utandığımdan rəqəmlərin üzünə də baxa bilmirdim. Çox şükür, qəhrəman Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında məni bu xəcalətdən qurtardı. Noyabrın səkkizində Şuşanın azad edilməsi sevincimə sevinc caladı. Həmin gün Zəfər günü kimi tarixə düşdü. Həmin gün bayrağımızın üstündəki səkkiz guşəli ulduzun parlaqlığını bir az da artırdı elə bil...

Rəqəmlər əl-ələ verib Yallı getdilər. Mahnı oxuya-oxuya Səkkizin ad gününü təbrik elədilər.

-Bir yaşın, mübarək, əziz Səkkiz! İnanırıq ki, rəqəmlərin sayı qədər ad gününü qeyd eləyəcəyik həmişə. Gözün aydın, gözümüz aydın! Ümid eləyirik ki, dövlətimizin gördüyü işlər, xalqımızın qazandığı uğurlar bütün rəqəmləri unudulmaz tarixi günlərə çevirəcək...

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. №

## BƏDƏVİ VƏ ƏRƏB

(Ərəb xalq nağılı)

**B**ir kişi ticarətlə məşğul olmaq üçün işgüzar səfərə getdi. Ancaq xoşbəxtlik onun üzünə gilmədi və geriyə, evə dönmək qərarına gəldi. Yolda o, dayandı, çantasını açıb götürdü yeməyi çıxardı və nahar eləməyə başladı. Elə bu vaxt yoldan bir bədəvi keçirdi. O, baş əyib ərəbə dedi:

- Mən də Sizin ölkənizdənəm, indi İraqa gedirəm.

Ərəb soruşdu:

- Ailəmdən xəbəriniz varmı?

"Bəli, - deyə bədəvi cavab verdi.

- Oğlumun səhhəti necədir?

- Sağlamlığı yaxşıdır, şükür Allaha.

- Bəs oğlumun anası?

- Səhhəti çox yaxşıdır ki, bundan yaxşısı olmur.

- Bəs evim necədir?

- Evin də qoyub gəldiyin kimidir, yəni çox gözəldir.

- Bəs mənim dəvəm necədir?

- Çox yaxşıdır.

- Bəs itim?

- O da əvvəlki kimi evinizi qoruyur.

Bütün bunları eşidən tacir sevindi, ancaq xoş xəbər gətirən bədəvini ağızucu da olsa süfrəyə dəvət etmədi...

Birdən uzaqdan vəhşi bir keçi göründü və dərhal səhrada gözdən itdi.

Ac bədəvi yemək üçün hiylə işlətdi və ərəbə dedi:

- Xoşbəxt günlər o vəhşi keçi kimi gözə görünür, sonra isə yox olur. Sizə ailəniz, eviniz və əmlakınız haqqında dediklərim hamısı həqiqətdir. Ancaq bu, dünən idi. Bu gün isə... Əgər itiniz sağ olsaydı keçi qaça bilməzdi.

Ərəb narahatlıqla soruşdu:

- Mənim itim ölüb ki?

- Bəli, o, sizin dəvənizin ətini yeyən kimi öldü.

- Sən nə danışırısan! Dəvəm də ölüb?

- Bəli. Arvadınız dəfn olunan gün onu bıçaqladılar.

- Məgər mənim arvadım ölüb?

- Bəli. Oğlunuzun ayrılığına dözə bilməyib öldü.

- Oğlum da ölüb? Lənətə gələsən, bu necə oldu

axı?

- Eviniz uçanda oğlunuz tavanın altında qalıb öldü.

Bu dəhşətli xəbərlərə dözə bilməyən ərəb qışqırdı, fəğan qopardı. Dəvənin yanına qaçıb, onu mindi və qaçdı. O, elə tələsdi ki, yemək dolu çantasını götürməyi də unutdu.

Bədəvi çantayı götürdü, içindəki hər şeyi yedi və gülümsəyərək dedi:

- Evinə çatanda dediklərimin doğru olmadığını bilən ərəb yəqin ki, çox sevinəcək ...

Tərcümə edən: R.Y.Əliyev